



Faiq Eləkbərli
AMEA Fəlsəfə
institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

VI Yazı

XX əsrin əvvellərində Quzey Azərbaycanın mədəni mühitində də aktuallaşmış kasb edən problemlərdən mətbuat, məktəb, dil, din və digər məsələlər mütəfəkkirimizin yaradıcılığında müxtəlif iştiqamətlərdə öz əksini tapmışdır.

Bu dövrde ilk növbədə, milli məktəblərin yaranması yeni nəslin yetişməsində mühüm rol oynadı. 1914-cü ildə Bakıda 12 rus-tatar məktəbi (3-ü qadınlar üçün) var idi ki, burada təhsil alan 2.482 şagirdən 299 nəfəri qız idi. Eyni məktəblər Şuşa, Şamaxı (1906), Nuxa, Dərbənd (1907), Lənkəran (1911), Salyan (1912) və başqa yerlərdə fəaliyyət göstərirdi. 1912-ci ildə verilmiş məktəb əsasnamasına görə şəhər məktəbləri yuxarı İbtidai məktəblərə çevrildi. 1914-cü ildə Gəncədə, 1916-cı ildə Bakıda müəllimlər seminariyisi fəaliyyətə başladı. 1915-ci il yanvarın 1-də Bakı və Gəncə quberniyalarında Xalq Təhsil Nazirliyinin sərəncamında 103 şəhər və 609 İbtidai kənd məktəbi var idi. Bu məktəblərdə 46.530 şagird təhsil alındı ki, onlardan 1.427 nəfəri qız (28,3 faiz) və 15.776-sı (34 faizi) azərbaycanlı-türk idi. Azərbaycanda bu cür məktəblərin açılması əhalinin maariflənməsi və bunun da məntiqi nticəsi olaraq öz milli kimliyini dərk etməsi iştiqamətində mühüm təsir göstərdi. Hələki çar Rusiya-sı bütün vasitələrlə milli məktəblərin yaranmasının qarşısını almağa çalışmışdı.

XX əsrin əvvellərində Quzey Azərbaycanda yaranmış məktəblərin, müəllimlərin qarşısında duran vəzifələr mətbuatda və müvafiq toplantılarında müzakirə olunurdu. Xüsusi, inqilab illərində müəllimlərin 1906-cı ilin avqustunda Bakıda I qurultayının keçirilməsi Azərbaycanın mədəni mühitində çox bir mühüm hadisə oldu. H.Zərdabının sedrili altında keçirilen qurultay hamının pulsuz təhsil alması principini əsas götürərək, xalq məktəbinin konkret inkişaf programını qəbul etdi. 1907-ci ilin avqustunda Bakıda keçirilmiş II Azərbaycan müəllimlər qurultayında isə ərəb əlifbasının çətinliyi və onun dəyişdirilməsi problemi qaldırıldı. Ancaq qurultay iştirakçılarının çoxu bu layihəni qəbul etmədilər.

XX əsrin əvvellərində Azərbaycan ictimai həyatında mədəni-maarif cəmiyyətləri olan "Müsəlman xeyriyyə cəmiyyəti", "Nicat", "Nəşri-maarif", "Səadət", "Qeyrat", "Səfa" və başqları da milli oyanışda mühüm rol oynamışlar. "Nəşri-maarif", Bakı müsəlman maarif cəmiyyəti "Nicat"ın fəaliyyətlərində kitabxanaların təşkilinə, ana idilində qəzet və kitab nəşrine lazımi fikir verirdi. "Səadət" və "Səfa" maarifçi cəmiyyətləri isə müsəlmanların maariflənməsində, uşaqların təhsilində mühüm rol oynayırlar.

Milli mətbuatla gelince, 1890-ci illərdə və XX əsrin ilk illərində Şimali Azərbaycanda yalnız rus dilində qəzetlər – "Kasıp", "Bakinski vedemost",

"Baku" və başqa mətbu organlar nəşr olunurdu. "Bu qəzetlərin burjuva ideya iştiqamətlə olmasına baxmayaraq, onlarda Azərbaycanın sosial-iqtisadi və mədəni həyatının bəzi məsələlərinə qabaqcıl nöqtəyi-nəzərlər yanaşan məqələlər de naşr olunurdu". 4 Türk dilində mətbuatın yeniden nəşrinə çar Rusiyası yalnız 1903-cü ildə icazə verdi ki, bu da Tiflisde M.Sahtaxlı tərəfindən təsis edilən "Şərqi-Rus" qəzeti idi. 1905-ci ildə "Şərqi-Rus" qəzeti bağlandıqdan sonra bu qəzeti mətbəsinə C.Məmmədquluzadə və Ömrə Faiq Nemanzadə alaraq "Qeyrat" nəşriyyatı adlandırmış və 1906-ci ildə Tiflisde "Molla Nəsreddin" satirk jurnalının təmelini qoymuşlar.

XX əsrin əvvellərində elmi-fəlsəfi və tənqid-publisistik ədəbiyyatın inki-

başqaları mühüm rol oynamışlar. Bakıda naşr olunan "Kasıp", "Heyat" qəzeti, "Füyuzat" jurnalına redaktorluq eden Ə.Hüseynzadə 1900-ci illərdə yazdığı əsərlərində, o cümlədən 1906-ci ildə yazdığı "Türkler kimdir və kimlərdən ibarətdir" silsilə məqələlərində türkçülük və islamçılıq ideyalarını təbliğ etmişdir. 7 Ə.Ağaoğlu 1908-ci ilin əvvellərində "Kasıp"da nəşr olunan "Materializmin tentənəsi və əsəssizliyi" məqələsində fəlsəfədə materializm cəreyanının əsəssizliğini sübut etməyə çalışırdı. İslamçılığın və türkçülünün inkişafında müstəsna xidmətlər göstərən Ağaoğlu "Heyat", "Kasıp" və başqa qəzətlərdə xalqın milli şürurunun oynaması, milli özünüdərək iştiqamətlərində məqələlər yazır və ilk İslami ehkamlara əməl olunmasını vacib sayırdı.

XX əsrin əvvellərində elmi-fəlsəfi və tənqid-publisistik ədəbiyyatın inki-

Sina, Fərabi, Mahmud Şəbüstəri, Bekon, Helvetsi, O.Kont, Nitsse, Eynşteyn, Şopenhauer və başqa dünya mütəfəkkirlərindən sitatlar getirilərək, şəhərlər verilirdi. Məsələn, "Şəlalə"de "Fəlsəfəyi-cədilə nasıl zürür etdi", "Fəlsəfənin ruhi-əvvəcama tesiri" və bu kimi yazılar dərc olunub. "Şəlalə" jurnalına verdiyi "Fəlsəfəyi-müsəbatə və əfkari-fənniyyədə yeni inqilablar" adlı məqələdə A.Rüfətov yazırkı ki, "bugünkü bilik ələmində hakim mövqə qazanmış fəlsəfə" pozitivizm və Maxin fəlsəfəsindir.

"Şəlalə", "Məktəb", "Dirilik", "Yeni Füyuzat" kimi jurnallarda subyektiv-idealistic empriokritizm fəlsəfəsi, pozitivizm fəlsəfəsi, Maxin fəlsəfəsi ilə bağlı məqələlər nəşr olunurdu. Bu məqələlərdə Leninin 1909-cu ildə nəşr ol-

zət-jurnallarda ifadə edirdilər. Məsələn, "Bakinskiye vesti" qəzətində, Leninin "Materializm və empriokritizm" felsefi əsəri materialist mövqədən yüksək dəyərləndirilir, maxizm fəlsəfəsi isə tənqid olunurdu. Cəmiyyətin həyatında və inkişafında həlledici qüvvə kimi sinifi mübarizəni irəli sturen marksistlər görə, fəhlə və kəndlilərin partiyası-sosial-demokrat öz fəaliyyətini cəmiyyətin tarixi gedisi ilə uzlaşdırımalı, onun iştiqamətini və mənafeyini her şəyden üstün tutmalıdır.

Cümhuriyyət dövründə mədəni mühitə qisaca nəzər salsaq görərik ki, Xalq Maarif Nazirliyinin təsis edilməsindən sonra bütün İbtidai məktəblərde təhsil Türk dilində aparılmaga başlamışdır. İbtidai sinif müəllimləri hazırlamaq üçün Bakı, Gəncə, Qazax və

Quzey Azərbaycanda Milli Azadlıq Hərəkatının Türkçülükdə və Azərbaycanlılıq fəlsəfəsi (1901-1920-ci illər)



şəfəndə maarifçi-demokratik ədiblərdən C.Məmmədquluzadənin "Pəqə quytusu", "Ölüllər", Sabirin "Hop-hopname'si" (1912), N.Nərimanovun "Nadirşah", Ə.Haqverdiyevin "Pəri cadu", "Ağə Mehəmməd şah Qacar", "Xəyalat", "Cəhənəm məktubları", M.S.Ordubadının "Bədbəxt miyonçu" romanı, Ə.Qəmkürən, N.Vəzirovun feleytonları mühüm rol oynamışdır.

Həmin dövrde azərbaycanlı-türk sosial-demokratlar "Hümmət", "Dəvət-Qoç", "Bakinski raboci", "Təkamül", "Yoldaş" və başqa mətbu organlarında çıxış etdikləri halda, 5 milli-demokratik ideyaların (Türkçülük, islamçılıq və müasirçilik) daşıyıcıları da "Heyat", "Irşad", "Yeni Irşad", "Kasıp", "Tərəqqi" və başqa qəzətlərdə fikirlərini təbliğ edirdilər. "Başda Əlimerdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və bilavasitə Azərbaycan mətbuatının ağsaqqalı və yaradıcısı Həsən bəy Zərdabi olmaq üzrə, Qəribi Avropa mədəniyyəti məktəbi keçmiş milli açıqfikrləri ziyyələrin yaratdıqları milli mətbuatda dəxi genc Rəsulzadə də iştirak etməyə başladı".

Milli demokratik və romantik ədəbiyyatın formallaşmasında "Füyuzat" jurnalı və "Heyat", "Irşad" qəzətlərində məqələlərlə çıxış edən Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Hadi, H.Cavid, A.Səhət, A.Şaiq, A.Divənbəyoglu və

Bu dövrdə romantizmin nümayəndələrindən M.Hadinin dərin, əhatəli fəlsəfi məqələləri, xüsusi onun "Şükufe-yi-hikmat" ("Fəlsəfənin çıxarıları"), "Firdovsi-İlhamat" və digər əsərləri işq üzü görmüşdü. Milli-demokratik və romantik ruhu Hüseyin Cavidin "Ana" (1913), "Maral" (1912), "Şeyx Sənan" (1914), "Şeyda" əsərlərə yanaşı, fəlsəfənin cəmiyyətin həyatında rolən, Qərb filosoflarından bəhs edən "Miharibü və ədəbiyyat", "Həsbi-həl" başlıqlı məqələləri də nəşr olunmuşdu. Romantizmin digər nümayəndəsi A.Səhət dillər, millət, vətən anlayışları ilə bağlı dəyəri fikirlər söyləmişdir.

Bu dövrdə M.Ə.Rəsulzadə bəlkə də yeganə mütəfəkkir idi ki, ictimai-fəlsəfi fikirdə materializmle idealizm, sosial-demokrat cərayanı ilə islam dini arasında oxşar cəhətlər tapmağa çalışıb. Onun milli məsələyə dair müləhəzərləri 1914-1917-ci illərdə yayılanan "Milli dirilik", "Dirilik nədir?", "Məktəb və mədrəsə", "Getdiyimiz yol", "Bizim ettiyətlərimiz" və başqa məqələlərində şərh olunub.

Ümumiyyətlə, 1914-1917-ci illərdə "Şəlalə", "Dirilik", "Məktəb" kimi məcmuələrdə fəlsəfi və ictimai fikrə aid dəyərlə, maraqlı məsələlər qaldırılmışdır. Bu jurnalarda fəlsəfəyə aid bir çox məsələlər müzakirə olunaraq Platon, Aristotel, Sokrat, Kant, Dekart, İbn Rüşd, İbn

nan "Materializm və empriokritizm" fəlsəfi əsəri idealist mövqədən kəskin şəkildə tənqid olunurdu. "Avropa məxistlərindən və onların rus ardıcılardan sonra yerli burju ideoloqları dialektik materializm dünyagörüşü üzərində hücumlar üçün empriokritizmdən istifadə edirdilər. Müraciət burju ideologiyasının nümayəndələrini onu marksizm fəlsəfəsinə qarşı qoyur, fəlsəfənin partiyalılığı principi üzərində quduzcasına hücum əkirdilər". 10 Marksist-ləninglərin həyecanlanması və teşviş düşməsi sebəbsiz deyildi. Çünkü həmin jurnallarda ("Şəlalə", "Məktəb", "Dirilik", "Yeni Füyuzat") marksizmin, o cümlədən Lenin ideyalarının nöqsanlı cəhətləri aşkarə çoxları və tənqid edildi. Bu isə yerli müsəlman əhalisi, xüsusi tərəfən tərəfən təsdiq etdi. Ümumiyyətlə, 1914-1917-ci illərdə "Şəlalə", "Məktəb", "Dirilik", "Yeni Füyuzat" marksizmin, o cümlədən Lenin ideyalarının nöqsanlı cəhətləri aşkarə çoxları və tənqid edildi. Bu isə yerli müsəlman əhalisi, xüsusi tərəfən təsdiq etdi. Ümumiyyətlə, 1914-1917-ci illərdə "Şəlalə", "Məktəb", "Dirilik", "Yeni Füyuzat" marksizmin, o cümlədən Lenin ideyalarının nöqsanlı cəhətləri aşkarə çoxları və tənqid edildi. Ümumiyyətlə, 1914-1917-ci illərdə "Şəlalə", "Məktəb", "Dirilik", "Yeni Füyuzat" marksizmin, o cümlədən Lenin ideyalarının nöqsanlı cəhətləri aşkarə çoxları və tənqid edildi.

Marksizm-leninizmin Azərbaycanın nümayəndələri (istər türk, istərsə türk olmayanlar) idealist mövqəli mülliəflərin yazziqlarını cavabsız qoyurdular. Azərbaycanlı sosial-demokratlar (S.M.Əfəndiyev, Ə.C.Axundov, M.Əzizbəyov, M.B.Axundov, D.X.Bünəyadzadə, A.H.Rəsulzadə, H.H.Sultanov və başqaları isə sosial-demokratizmi, ya da marksizm-leninizmi təbliğ edirdilər.

başqa şəhərlərdə xüsusi pedaqoji kurslar faşıl olunaraq həmin kurslarda dərs demək üçün Türkistən 50 müləhim dəvət edilmişdir. Əger Cümhuriyyət qurulan ərafdə əhalinin 6 % -i sadə idisə, rusların işğalına qədər savvadlı insanın sayı 10 %-ə çatı. Artıq Azərbaycanda 637 İbtidai, 23 orta ixtisas və bir ali məktəb, yəni 1919-cu ilin noyabrın 15-də fəaliyyətə başlayan Bakı Dövlət Universiteti mövcud idi. Qeyd edək ki, parlament BDU-nun yaradılması haqqında qanun layihəsi müzakirə olunan zaman bəzi millət vəkilləri universitetin açılması üçün elmi kadrların azlığı, dərslərin rus dilində aparmasının doğru olmamasını iddia edərək buna qarşı çıxmışlar. Ancaq Rəsulzadə bu fikirləri qəbul etməyərək müstəqil dövlətin universitetinin olmasına, çox keçmədən də dərslərin türk dilində aparma biliçini əsərləndirmişdir.

Bu dövrde "Türk ocağı", "Müsəlman Şərqini öyrənen cəmiyyət", "Quruluş", "Yaşıl qələm" cəmiyyətləri təsis olundu. 1919-cu ilin dekabrın 7-də "İstiqlal" muzeyinin açılışı oldu və Türk dilində böyük kitabxana yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti. Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxılmışdır.

Cümhuriyyət ilərində Bakı, Gəncə, Şuşa, İrəvan, Tiflis və başqa şəhərlərdə 90-a yaxın qəzet-jurnalalar ("İstiqlal", "Azərbaycan", "Müsəlmanlıq", "Quruluş", "Övraqı-Nəfise", "Mədəniyyət", "Gəncəl yurdı", "Şeypur", "Zənbür", "Müsəvat", "Bəsitət" və b.) nəşr olunurdu. M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, M.Hadi, H.Cavid, M.B.Məmmədzadə, Seyid Hüseyin, H.Ağayev, Əmin Abid, Ə.Cavad, Ü.Hacıbəyli, Y.V.Çəmənzəməli, C.Cabbat, A.Şaiq, F.B.Köçərli, Ə.Müznib və başqa mütəfəkkirlerimiz mətbuatda nəşr olunan məqələlərində və ayrıca qələmə adlıqları əsərlərində milli şurur, milli fəlsəfənin inkişafına xidmət edirdilər. 13 Azərbaycan Cümhuriyyətində milli ənənələrin, ictimai ideyaların, fəlsəfi fikrin, xalqın öz ruhundan doğan milli hərəkatın qanunu yekunu kimi ortaya çıxdı.

Cümhuriyyət dövründə marksizm-leninizm tərəfdarlarından S.M.Əfəndiyev, S.A.Əğamalıoğlu, Ə.C.Axundov, R.Axundov, Ə.Qarayev, D.X.Bünəyadzadə, H.H.Sultanov və başqaları isə sosial-demokratizmi, ya da marksizm-leninizmi təbliğ edirdilər.